

**MƏHƏRRƏM QASIMLI**  
**Əməkdar elm xadimi,**  
**prof.dr.**

## KOROĞLU - ETNOMİFİK VƏ MİLLİ KİMLİK KONTEKSTİNDƏ



**T**ürk dastançılıq ənənəsinin şah əsərlərindən olan «Koroğlu» eposu bu etnosa məxsus ortaç folklor mədəniyyətinin ortaya çıxardığı möhtəşəm sənət abidəsidir. Əsasən, aşiq və baxşı yaradıcılığında təzahür edən bu nəhəng epik sistem öz mənşəyini əski çağlara məxsus türk mifoloji düşüncəsindən götürmişdir. Mifoloji mərhələdən sonra geniş miqyaslı zaman və məkan içərisində ayrı-ayrı türk boyları (oğuz, qıpçaq, bulqar, karluq və s.) arasında bahadırlıq motivini əks etdirən epik

mətnlər tədricən Koroğlu obrazı ətrafında cəmləşməyə başlamışdır. Geniş təxəyyül imkanlarına malik mifoloji romantika və tarixi gerçəkliliyin üzvi vəhdəti tədrici təkamül nəticəsində eposun rəvayət və əfsanələrdən hərəkətlənən arxaik süjet görüntüsünü və dastanın ilkin ortaç mənzərəsini meydana gətirmiştir. Bununla belə, epik mətnin şifahi ənənə yolu ilə daşınması, eləcə də olduqca geniş bir etnocoğrafiya boyunca yayılması dastanın çoxsaylı qollarının çeşidli şəkildəyişmələrə uğramasına - variant və versiyalarının yaranmasına səbəb olmuşdur. İndiki halda Sibir-Türküstan, Orta Asiya, Qafqaz, Uralboyu, İran, Anadolu və Balkanlarda yaşayan türk xalqları arasında «Koroğlu» süjetlərinin, eləcə də «Koroğlu» eposunun çox sayıda variant və versiyalarının yayıldığı görünməkdədir. Baş qəhrəmanın ilkin ismi - Roşan, Uroşan, Rövşən eləcə də onun bahadır statusuna keçəndən sonrakı adı da Koroğlu - Goroğlu, Qurqulu, Kurkuli və s. şəkillərdə etnocoğrafik areallar boyu fono-variativ dəyişikliyə uğramışdır.

Koroğlu-Goroğlu adında əks olunan mifoloji məzmun yükü (Azərbaycan və Anadolu arealında «korun oğlu», Türküstanda «gordan - məzardan tapılmış uşaq» motivi) bütün variant və versiyalarda qəh-

rəmanın möcüzəli zühurunu, onun o biri dünya, ruhlar aləmi ilə bağlılığını ifadə edən arxaik mifoloji düşüncəni daşıyır.

Əslində hər iki versiyadakı motiv real gerçeklikdən uzaq sakral bir aləmi- ilahi dərgahı mifoloci ruhlar dünyasını işarələmiş olur. Daha arxaik- ilkin motiv kimi görünən gor+oğlu=gordan - məzardan tapılmış uşaq mifoloji obrazı ruhlar aləmi ilə bağlılığı birbaşa ifadə edir. Bu mərhələ böyük ehtimalla əski çäglərdən gələn Tanrıçı - şamanist dünyagörüşü çevrələyir və islamaqədərki mifoloji inanış sistemi içərisində yer alır. Türklerin İslami qəbulundan sonra - X-XI yüzilliklərdən etibarən bu inanış sistemi yavaş-yavaş geri çəkilməyə başlayır. İslam xilafəti mərkəzlərinə yaxın olan Anadolu, Qafqaz və İran ərazilərində - Qərb türklüyü məkanlarında on üç- on dördüncü yüzilliklər boyunca həmin şamanist keyfiyyətlərin öz yerini tam olaraq yeni dini dünyagörüşə buraxdığı görünür. Şamanist təsəvvürdən doğan «gor oğlu»-nun «kor oğlu»- korun oğlu transformasiyasına - şəkildəyişməsinə adlaması da elə bu vaxtdan həmin etnocoğrafiyada baş verir. İslam coğrafyasının mərkəzdən uzaq bölgələrində - Orta Asiya və Türküstanda (Şərqi türklüyü) məskun olan turkmən, özbək, qazax, qırğız elatlarında isə atlı həyat tərzi keçirən türk tayfaları yarı şaman, yarı müsəlman yaşam biçimini içərisində qaldıqlarından «gor oğlu» motivi hər hansı bir transformasiyaya uğramaq məcburiyyəti ilə üzləşmir. Beləliklə, islam mərkəzlərinə yaxın ərazilərdə - Anadolu, Qafqaz və İran boyunda (Qərb türklüyü) məskun olan oğuz-türkmanlar şamanist dünyagörüşün məhsulu olan «gor+oğlu» motivindən uzaqlaşaraq «kor+oğlu»=korun oğlu obrazına yönəllirlər. Orta Asiya-Türkistan ucqarlarında Şərqi türklüyü isə ilkin-arkaik motiv öz yolunu davam etdirir və bu günlərə qədər gəlib çıxa bilir.

Maraqlıdır ki, Qərb türklüyündə zühur edən yeni motivin özündə də obrazın-epos qəhrəmanının ilahi mənşə daşımı dolayı yolla yenidən təqdim olunur. Bu çevrələrdəki «Koroğlu» epik süjetlərində qəhrəmanın – Koroğlunun möcüzəli doğuluşu arxa plana çəkilib gözdən yayındırılsa da, onun sakral səciyyə daşıyan başqa bir dünya ilə bağlılığı – ilahi aləmlə əlaqəli olması sözü gedən «yayındırılma»nın içərisində gizlənmiş olur: Koroğlunun anası kimdir? Qərb türklüyü – Qafqaz, İran və Anadolu oğuz-türkmanları onun anası barədə heç bir süjet mətnində bilgi vermir. Belə məlum olur ki, Koroğlunun anası vəxdur. Əslində bu məlumatsızlıq arxaik bir bilgini-gerçek həyatda

anası olmayan Koroğlunun ilahi mənşeyini - ruhlar dünyası, mifoloji aləm ilə əlaqəsini təsbit və təsdiq etmiş olur.

Xilaskar-bahadır obrazının möcüzəli zühuru və ilahi aləm tərəfindən himaya edilməsi, bu səbəbdən də yenilməzlik-toxunulmazlıq statusuna malik olması təsəvvürü Koroğlunun Qoşabulağın sehrli suyundan içib Tanrı dərgahına yaxın bir yerdə - Çənlibeldə (Çənlibel - Tanrı bel - Tanrı dağı) məskən salmağından da aydın şəkildə görünməkdədir. Burada onun Haqq vergisinə sahib olması da öz nişanını tapmışdır. Qəhrəmanın atının - Qıratın möcüzəli mənşeyi - dərya atı cinsindən olması və ilahi aləmin temsilçisi olaraq qanadlı doğuluşu, eləcə də qılincının - Misri qılincın göydən - Tanrı dərgahından gələn ildirim daşından düzəldilməsi də onun sakrallığını, ilahi səciyyali fövqəldücə malik bir obraz olduğunu göstərir.

Üç mühüm versiya (Azərbaycan, turkmən və özbək) ətrafında cəmləşmiş otuzdan yuxarı variant digər türk xalqları - qazax, tatar, başqırd, karaim, kumık, noqay, Anadolu və Balkan türkləri, qaraçay və s. arealları arasında da geniş yayılmışdır. Dastanın türk etnocoğrafiyası ilə iç-içə və ya yaxın qonşuluqda yaşayan kurd, tacik, osetin, avar, ləzgi, gürcü, abxzaz, acar və başqa xalqların folklor həyatına güclü təsir etməsi də diqqətçəkicidir. Bu sıradan türk etnocoğrafiyasının qonşuluğunda olan taciklərin «Kurkuli» obrazına söykənən yeni bir versiya, eləcə də kürdlərin «Cəlali Koroğlu» obrazı ilə yeni bir variant meydana çıxarması ayrıca vurğulanmalıdır. Şübəsiz ki, istər tacik «Kurkuli»si, istərsə də kurd «Cəlali Koroğlu»su türk epik mətnindəki süjet və motivlərdən intişar taparaq biçimlənmişdir.

Eposun Azərbaycan versiyası Azərbaycan və Anadolu aşıqlarının, turkmən versiyası turkmən baxşlarının, özbək versiyası isə özbək, Xarəzm və Qaraqalpaq koroğluxanlarının repertuarında şəkillənərək bu gün də yaşamaqdadır. Söyügedən hər üç versiya onu yaşadan xalqların peşəkar folklor daşıyıcıları (aşıqlar və baxşilar, eləcə də digər folklor sənətkarları) tərəfindən yüzillər boyunca özünükünləşdirilərək yerli şərait və tarixi-siyasi şərtlərə uyğunlaşdırılsa və bu zəmində nə qədər regional-tarixi məzmun fərqləri, poetik və melodik ayrıntılar ortaya qoyulsa da, genetik baş-lanğıcdan gələn ana xətt, epik struktur, motiv, obraz, poetik ənənə sistemi, eləcə də «Koroğlu havaları»nın tarixi semantikası ortaqlıq-müştərək bir tarixi görüntü olaraq qalmaqdadır. Bu səbəbdən də «Dədə Qorqud» oğuznamə-ləri kimi, «Koroğlu» epik

silsiləsini də türk xalqlarına məxsus ortaq mədəniyyət hadisəsi olaraq dəyərləndirmək daha düzgündür. Versiyalaşma məsələsi böyük ehtimalla islam dünyagörüşünün türk etnocoğrafiyasına müdaxiləsi və Qərb türklüğünün Şərqi türklüğünə nisbətən bu prosesi daha dərindən mənimsəməsi ilə bağlı X-XI əsrlərdən etibarən ortaya çıxmışa başlamışdır.

«Koroğluluq» türk folklor mədəniyyətində etnik-mənəvi və epik status kimi islam dünyagöru – və ideologiyasının türklər arasında yayılmasından öncə də uzun zamandan bəri daim dövriyyədə olmuşdur. Bu statusa uyğun gələn xilaskar-bahadırlar ayrı-ayrı tarixi mərhələlərdə «Koroğlu» ad-ünvanını qazanmışlar. Bu mənada Koroğlu statusunu ad-ünvan kimi daşıyan qəhrəmanın iki min-üç min il əvvəldə olduğu kimi beş yüz-altı il öncə də türk etnocoğrafiyasının çəsidi bölgələrində zühur edə bilməsi təbii və tarixi-mənəvi qanuna uyğunluq sayılmalıdır. O səbəbdən də Koroğlu ad-ünvanını daşıyan xilaskar-bahadırlar və həmin qəhrəmanlar ətrafına cəm-ləşmiş epik mətnlər uzun bir zaman ərzində ərsəyə gəlmış epik silsilə təşkil edir. Hər növbəti qəhrəmanın yaratdığı obraz və onun çevrəsindəki epik mətn özündə əvvəlki folklor enerjisini qəbul edib özünükü ləşdirməklə ya-naşı, onu yeni çalarlar və məzmun yükü ilə növbəti mərhələyə - sonrakı Koroğluya ötürmüştür. Koroğlunun öz kimliyindən söz açlığı məşhur bir şeir parçasında bu məsələyə açıq şəkildə diqqət yetirməsi heç də təsadüfi deyildir:

*Adımı soruşsan Uruşan olu,  
Atadan-babadan cinsim Koroğlu...*

«Atadan - babadan cinsim Koroğlu» ifadəsi koroğluluğun ayrıca bir bahadırılıq cinsi-cəngavərlik statusu olmasından xəbər verir. Diqqət-çəkici bir məqamı da bu yerdə xatırlamaq yerinə düşər. Sonralar «Rövşən» şəklini almış ilk adın şeirdə «Uruşan» biçimindəki təqdimatı onun arxaik-başlanğıc durumunu göz öünüə gətirir: «uruşan - vuruşan» - döyüşü-bahadır obrazıdır. Bu adın sonrakı dənəmlərdə - orta çağlarda «Rövşən» halına gətirilməsində heç bir qəribəlik yoxdur. Belə hallar canlı-sifahi axara söykənən xalq danışq tərzindən epos həyatına adlaması mümkün ola bilən variativ dəyişikliklərdir. Koroğlunun yerini tutan, onu əvəzi ola biləcək mənəvi oğlunun -

«Əhvəz»in (Avazın) «Evvaz» və ya «Ayvaz» halına gəlməsi də çox yəqin ki, yenə belə bir variativ dəyişiklik nəticəsində ortaya çıxmışdır.

Türk etnocoğrafiyasında mövcud olan hazırlı üç bəlli versiyadan və onların ətrafına səpələnmiş otuza yaxın variantdan epos qəhrəmanına-Koroğluya qarşı dayanan anti qüvvənin, yağı düşmənin Ərəb Reyhandan və Osmanlı paşalarından ibarət olduğu görünməkdədir. Ərəb istilası (IX-XII əsrlər) və Səfəvi-Osmanlı qarşılığında (XVI-XVIII əsrlər) ilə əlaqədar eposun süjet xəttinə yeridilmiş bu keyfiyyət bütün hallarda sonrakı dənəmlərin müdaxilələridir. Başlanğıc mərhələdə daha əski dənəmlərə aid yağı-düşmən obrazlarının (məsələn, Çin Təğfurunun-xaqqan və onun sərkərdələrinin, monqol xanlarının, qıpçaq məliklərinin, bizans təkurlarının, eləcə də yabançı etnoslara məxsus digər təhlükəli hucumçu və qarətçilərin) ilkin qatları təşkil etməsi daha ağlabatan və məntiqlidir. Bununla belə zaman keçidkə etnocoğrafiyanın dəyişməsi, oğuz-türkmanların monqol və çin hüdudlarından uzaqlaşaraq orta Şərqi – ön Asiyaya çəkilməsi, burada isə tarixi-siyasi hadisələrin fərqli bir məcra ilə irəliləməsi epos qəhrəmanının yeni tipli antiqəhrəmanlarla üzbəüz qalması zərurətini ortaya gətirmişdir. Eposun çəsidi variantlar və versiyalar halına gəlməsində bu amil də güclü rol oynamışdır.

Erkən orta çağlardan etibarən türk xalqları, o cümlədən də oğuzlar arasında etnik diferensasiya hallarının baş verməsi (Orta Asiya türkməni, Qafqaz və İran oğuz-türkmanı, Anadolu türkü və s.) Koroğlu epik mətnlərinin də variativ dəyişikliklərə uğraması ilə nəticələnmişdir. Orta çağlara məxsus tarixi-siyasi hadisələr və həmin münaqışlı hadisələrin baş verdiyi xanədan imperatorluqları (Səfəvilər və Osmanlı) eposun mətninə öz möhürünnü vurmışdır. Bu səbəbdən də Orta Asiya (xüsusən də türkmən və özbək) mətnlərində, Türküstən (qazax, uyqur), Uralboyu (tatar, başqırd), Qafqaz-İran, Anadolu, Krim və Balkan türklərinə məxsus epik süjetlərdə Koroğlunun yeri-yurdu, məskun olduğu ərazilərdə gerçəkləşdirildiyi hərbi səfərlər birmənalı şəkildə həmin coğrafiya ilə əlaqələndirilmiş, dağlar, qalalar, çaylar, səhər, mahal və kənd adları, eləcə də digər toponimik vahid-lər təqdim olunan mətnlərdə öz ifadəsini tapmışdır. Bu səbəbdən də «Qoşabulaq», «Koroğlu qalası», «Koroğlu qayası», «Çənlibel» adını daşıyan onlarla toponimik vahidi Azərbaycanda, İranda, Anadoluda, Türkmenistanda, Özbəkistanda, Uralboyu, Balkanlar, Krim ərazilərində məskun olan

türk etnocoğrafyasında təkrar-təkrar müşahidə etmək müm-kündür.

Çoxşəcidli versiya və variantlar halında mövcud olan «Koroğlu» epik süjetləri uzun yüzilliklər ərzində peşəkar türk folklor söyləyicilərinin-Azərbaycan və Anadolu aşıqlarının, türkmən baxşalarının, özbək şayırlarının, qazax-uyqur yıravlarının, tatar-başqırdırcıların repertuarında daşınmışdır. Çoxsaylı qollar - səfərlər sərf bu epik sistemə bağlı olan musiqi repertuarı və poetik mətn peşəkar ifaçılar tərəfindən etnoqrafik mərasimlərdə, toy-düyün məclislərində, hərbi səfərbərlik və yürüşlər öncəsi çəvrədəkilərə ruh yüksəkliyi, qəhrəmanlıq ovqatı, qorxmazlıq, yenilməzlik əhvalı asılamaq məqsədi ilə söylənilmiş və ələnləb oxunmuşdur. «Koroğlu» dastanının söylənilməsində, «Koroğlu havaları»nın ələnləb çağırılmasında xüsusi istedadı və böyük məharəti olan aşıqlar-baxşalar-yırav və ərçilar türk folklor arealında «koroğluxan» adlandırılmışlar. Azərbaycan, Anadolu, Türkmenistan və Özbəkistanda «koroğluxan»lıq yüksək səviyyəli sənət statusu kimi bu günün özündə də qorunub yaşıdalır.

Aşıqların və baxşaların tarixi deyişmə-ayışma-atişma ənənəsində qarşı-qarşıya duran tərəflərin biri-birini sınığa çəkmək üçün seçdikləri ən çətin üsul və vasitələrdən biri «Koroğlu havaları» üstündə üz-üzə dayanıb zildən oxumaq məharəti olmuşdur. Tarixən bir çox istedadlı aşiq və baxşının öz zil səsinin gücü ilə otuzluq neft lampasını iki-üç metrlik məsafədən söndürməsi barədə Türkmenistanda, Azərbaycanda, Anadoluda, Özbəkistanda çoxsaylı rəvayətlər gəzib dolaşmaqdadır.

Dastanın mənimsənilərək canlandırılması çətin və mürəkkəb ifaçılıq prosesi olduğundan burada geniş diapazona malik səs imkanları, sazda, dü-tar və dombrada zil havaları çalıb-oxumaq bacarığı, müxtəlif səciyyəli obrazların bir aktyorun (aşığın və ya baxşının) ifasında cəmləşməsi kimi sinkretik keyfiyyətlər həllədici amillər olaraq diqqət öündə saxlanılır. Bu səbəbdən də «Koroğlu aşığı və ya baxşısı» olmaq türk musiqiçi-folklor sənətkarlığı daxilində ayrıca bir status kimi qəbul edilir.

«Koroğlu» dastanına mənsub poetik mətnlər böyük əksəriyyətlə səkkiz hecaya malik yiğcam ölçülü gəraylılardır (az bir qisim şeirlər on bir hecalı misra ölçüsü –qoşma qəlibi üzərindədir). Zil səslə oxunan azhecalı mətnlər melopoetik təqdimatın qədim-arxaik biçimini təmsil edir. Bu baxımdan bütün versiya və variantlarda Koroğlu havalarının

melopoetik sisteminin zil tempdə qurulması və yüksək səs temperamenti ilə oxunuşu biri-birinə bənzər şəkildədir. At kişnərtisi, qılinc cingiltisi, sürətlə qaçan at ayaqlarının meydangır səsi və bahadır nərəsi bütün türk etnocoğrafiyası boyu bu melopoetik sistemin əsas təkanverici qüvvəsidir. Nə qədər bölgəsəl fərqlər və ayrıntılar qazansa da Koroğlunun obrazı, yerinə yetirdiyi milli-tarixi missiya, eposun çəvrələdiyi poetik və melodik ruh hər yerdə - Azərbaycanda, Türkiyədə, Türkmenistanda, Özbəkistanda və bu sıradan Koroğluya köklənmiş olan bütün bölgələrdə birdir, bütövdür, türk milli-mənəvi varlığının ayrılmaz, biri-birini tamamlayan, biri-birinə boyanan, biri-birinə bağlanan yenilməz bir görüntüsüdür. Onun türk etnosunun milli-tarixi varlığının yeri statik və dəyişməzdır.

